

Öz rəngarəng reliyefi ilə kö-nülleri oxşayan Qarabağımız zengin tabletli ilə insanı və-leh edir. Relyefi əsasən dağ-lıq olsa da, düzənlilikləri, derin və sildi-rim yamaclı da-releri, dağarası çökəklikləri ahəngdarlıq yaradır. Relye-fin bu cür müx-teffili burada müxtəlif bitki ve heyvan növ-lərinin yayılma-sına səbəb olub.



Düzen yerlərdə yovşan, yov-şanlı-sorantolu yarımşəhrə, dağ-ətəkləndənəcən, şibye, yov-şanlı-darağotulu bozqır və yarım-bozqır bitkiləri, dağ yamaclarında kolluqlular, enliyarpaqlı meşələr geniş yer tutur. Eyni zamanda bu ərazilərdə "Azərbaycan Respublikasının Qızılı"na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiyi və reptillilərin 3, heşəratların 8, bitkilərin isə 27 növü qorunurdu. Bu təbiət incilərinə qorumaq üçün müxtəlif illərdə dövlət qoruyucu və yasaqlıqları teşkil olunmuşdur. Azərbaycan hökumətinin 1974-cü il 4 iyul qərarı ilə Zəngilan rayonunda Basitçay Dövlət Təbiət Qoruğu yaradılmışdır. Sahəsi 107 ha. olun qorugun ərazisinin landsaft kompleksini, xüsusi de nadir təbiət cinar meşəyini qorumaq məqsədi ilə ya-radılmışdır. Qorudakı cinar ağaclarının orta yaşı 165 il, orta

hündürlüyü 35 m, orta diametri 1 m-dir, onları yaşı 1200-1500 ilə, hündürlüyü 50 m-e, diametri isə 4 m-e çatan nümunələri da var. Burada, hamçinin yunan qozu, dağ-dağan, tut, soyğır, qovaq ağacları, itburnu, mürdərcə, qaratikan, yem-işan və s. kollar da bitir.

Azərbaycan Respublikasının Nazırı Soveninin 17 noyabr 1987-ci il tarixli qararı ilə Qaragoğ (Sevinç) respublikalararası dövlət qoruğu yaradılmışdır. Qaragoğ Dövlət Təbiət Qoruğu Laçın rayonu ile Gorus rayonu sarhədində danış seviyyəsindən 2658 metr hündürlükde yerləşir. Qorunğun ümumi sahəsi 240 ha-dir. Qorudə 102 bitki növü və yanım növü vardır ki, bunlar 68 növ və 27 ailəden ibarətdir.

Laçın Dövlət Təbiət Yasağı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində yaradılmışdır. Yasaqlıq da cüyür, qaya keçisi, çöl donuzu, aylı, quşlardan turac,

## Xarıbülbül Şuşanın rəmziidir

### Qarabağın gözəl təbiəti artıq öz azadlığına qovuşub

Keklik və s. maskunlaşmışdır. Bitki örtüyünə görə ya-saqığın ərazisi i伯ibəri palidlardan ibarət olan or-ta dağ-meşe, şərqi palidlardan ibarət olan yuxarı dağ-meşe, subpal və alp çəmenlikləri qurşaqlarına ayrılr. Meşələr əsəsan və-ləs, cöke, ağcaqayın və s. ağaclarından ibarət qarışq meşələdir. Yasaqlığın Hacisamlı meşə-sindən dünyada en qiyməti olan qırmızı palid (qızıl palid) bitir. Bu ağaç Azərbaycanın ancaq hamın yasaqlığda yaradılmışdır.

1969-cu ilde Qubadlı və Laçın rayonları ərazisində Basitçay Dövlət Qoruğuna tabe olan Qubadlı Dövlət Təbiət Yasağılıqı ya-radılmışdır. Meşəd buradakı heyvanlar alemi, xüsusi, cü-yür, çöldonuzu, quşlardan qırqovul və s. heyvanları qorumaqdır. Əra-zida qırmızı palid, vele sağacları, eyni zamanda ardıc, yemişan, it-burnu, böyükten bitkiləri de ge-niş yaradılmışdır.

1988-ci ilin iyun ayında Basitçay Dövlət Təbiət Qoruğuna tabe olmaqla Zəngilan rayonunun İranla sərhədindən Araz çayı sahilində tuqay meşələrinin qorunması və bərpası məqsədilə Azərbaycan Dövlət Təbiət Yasağılıqı yaradılmışdır. Sahəsi 2200 hektar olan yasaqlıq-dır çöl donuzu, qonurayı, tülükü,

biri olan Topxana meşesi özbitki tərkibi ilə zəngindir. Burada palid, fısıq, velas, ağcaqayın, cöke, göyürş, yemişan, itburnu, zoğal, ezzil, alma, armud, alça və s. ağaç və kol bitkiləri bitir. Topxananın heyvanat alemi ayı, canavar, tül-kü, dovşan, cüyür və digər hey-vanlardan, kekklik, turac, gəyərçin kimi gözəl quşlardan ibarətdir.

Cənubi Qazafqaziyada nadir endemik növ olan Qarabağ dağlaşası daşılı-qırıllı yamaclarla yayılmışdır. Azərbaycan Respublikasının "Qırımtı kitabi"na nadir növ kimti daxil edilmiş Xarıbülbül gült Şuşanın remzi sayılır. Şehləbkimilər fesiləsinə bəri növü olan bu gült adı Qafqaz qas şəhəribidir. El arasından Xarıbülbül adlanan bu gült ilə bağlı əfsanələr ve rayvəyətlər var. Xarıbülbül gült artıq Vətən mühərribesində tərpaqlarımızın bütönlüyü uğrunda canından keçmiş şəhidlərimizin anım gününün ikonasına çevirilərək mənvi dəyer qazanmışdır.

1993-cü il ilyu ayında Basitçay Dövlət Təbiət Qoruğuna tabe olmaqla Zəngilan rayonunun İranla sərhədindən Araz çayı sahilində tuqay meşələrinin qorunması və bərpası məqsədilə Azərbaycan Dövlət Təbiət Yasağılıqı yaradılmışdır. Sahəsi 2200 hektar olan yasaqlıq-dır çöl donuzu, qonurayı, tülükü,

çäqqal, canavar, porsuq, cüyür, quşlardan ise turac, qırqovul, keklik, bildircin, yaşıbas ördək daimi meskunlaşmışdır. Ərazi suya təla-batı çəkən ağaclarından ibarətdir. Azərbaycanın Qarabağ ərazi-



sində yaradılmış və geniş yayıl-mış dağ-minik at cinsi olan Qarabağ atları Asiya və Qafqazda en nadir at cinsi hesab edilir. Hal-hazırda Azərbaycan Respublikasında milli at cinsidir.

İllerde düşmən esirindəyse qala-raq istismar olunan zengin təbi-e-te malik Qarabağ tərpaqları Ali baş komandanımız İbrahim Əliyevin müdrik siyaseti və Müzəffər Ordumuzun şücaeti sayesində artıq öz azadlığına qovuşmuşdur. Dövlət-miz öz quruluşlu işlərini bu ərazi-lərde davam etdirək düşmən tərefindən təbil servetlərimizə vurulan zararı maksimum dərəcədə aradan qaldıracağdır. Vətəndaş olaraq bizim de borcumuz öz ser-vetlərimizə sahib çıxmış və onu qoruyaraq gelecek nəsillərə çat-dırımaqdır.

**Əsmer Əhmədova,  
ADPU nəzdində ADPK-nin  
biologiya müəllimi**